

Tarixin qanlı səhifəsi—20 Yanvar

20 Yanvar faciası müsəlman şərqinə qarşı ayrı seçkiliyin tərkib hissəsidir

Xalqımızın başına gətirilən 1990-ci ilin 20 Yanvar faciəsindən illər keçədə, bu faciənin ağırlığı unudulmur. Əksinə daha qabariq şəkildə sual meydana çıxır.

Keçmiş SSRİ-nin hər yerində imperiyaya qarşı milli azadlıq hərəkatı, bəzi yerlərdə isə hətta millətçi hərəkat gündəngünə geniş vüset alsa da, 20 Yanvar qətlamı nə üçün Bakıda törədildi? Təxminən həmin illərdən yaxın və orta şərqi, müsəlman dünyasında Qərbin fitvası ilə baş verən qırğınlar bu suala müəyyən qədər cavab versə də, yənə açılmamış məsələlər qalır. Buna görə də tarixə baş vurmağa ehtiyac vardır.

Ötən əsrədə baş vermiş ikinci Dünya Müharibəsindən (1939-1945) SSRİ-nin qalib çıxmazı dünya sosializm sisteminin yayılması və güclənməsinə səbəb oldu. SSRİ Şərqi Avropanı, Şimali Afrikani, Yaxın və Orta Şərq və Latin Amerikası ölkələrinin xeylil hissəsini öz təsir dairəsinə saldı. Əlbəttə, müharibədən daha güclü çıxmış Amerika Birləşmiş Ştatları bu vəziyyətlə barışa bilməzdi. Ona görə də ABŞ öz təsir dairəsində olan Qəribi Avropa dövlətlərini geniş maliyyə imkanları hesabına sürətli inkişaf yoluna çıxarmaqla

bərabər onları sürətlə silahlandırdı və sosializm sistemini qarşı NATO hərbi-siyasi blokunda birləşdirdi. ABŞ və müttəfiqlər tezliklə—50-ci illərin əvvəllərində SSRİ-nin təsir dairəsində olan Koreyaya, 60-ci illərin əvvəlində Vietnam'a hücum etdi. Hər iki müharibədə ABŞ istədiyi nəticəni əldə edə bilmədi. Belə olduqda ABŞ başda olmaqla Qərb dövlətləri SSRİ-yə və onun təsir dairəsində olan dövlətlərə qarşı taktikalarını dəyişərək soyuq müharibə siyasetinə keçdilər. 1980-ci illərin əvvəlində soyuq müharibənin nəticəsi olaraq SSRİ-də iqtisadi geriləmələr sürətləndi. Belə olduqda Qərb SSRİ-də siyasi sistemin dəyişməsinə şərait yarandığını hiss edərək bu ölkəni daxildən parçalamaq üçün konsepsiya hazırladı. Ermənipərəst, siyasi cəhətdən zəif iradəli M. Qorbaçovun 1985-ci ildə SSRİ-də hakimiyətə gəlməsi Qərb üçün münbət şərait yaratdı. M. Qorbaçovun irəli sürdüyü mənfur yenidənqurma siyaseti də Qərbin mətbəxində hazırlanmışdı. Artıq iqtisadi və siyasi cəhətdən zəifləmiş, dünyada və ölkədə nüfuzdan düşmüş SSRİ-yə son zərbəni vurmaq üçün Qərb tarixdə satqınçılıqda və xəyanətdə ad çıxarılmış erməni kartını işə saldı. M.

Qorbaçov hakimiyətə gəldiyi gündən ermənilərə xüsusi rəğbet bəsləyir və bu xüsusi qayğıdan ruhlanan ermənilər tarix boyu bəzən gizli, bəzən açıq irəli sürdükleri məkrli iddialarını-Azərbaycanın hesabına öz ərazilərini böyütmək, Dağlıq Qarabağı Ermənistana ilhaq etmək iddialarını açıq müstəviye keçirdilər. Nə üçün SSRİ rəhbərliyi erməni iddialarına vaxtında adekvat cavab vermedi? sualı çox gülündür. Çünkü, bu problemi qaldıran da ele SSRİ rəhbərliyi idi. Eyni zamanda ermənilərin bu avaturist niyyəti Qərb ölkələri-xüsən ABŞ və Fransa tərəfindən hər vasitə ilə dəstəklənir və maliyyələşdiriliirdi. Ermənilərin separatçı hərəkəti Qəribi cəhətdən tam təmin edirdi. Birinci bu ölkələrdəki güclü erməni lobbisinin qarşısında öhdəliklərini yerinə yetirirdilər. İkinci milli məsələlərin çox kövrək olduğu SSRİ-də milletlərarası münaqışlər bu impiyanın sonunu yaxınlaşdırıldı.

Təbii ki, ölkə rəhbərliyinin erməniləri dəstəkləyən hərəkətləri Azərbaycan xalqının ayağa qalmasına və öz haqqını tələb etməsinə səbəb olmalı idi və belə oldu. Hərəkatın ilk dövrlərində cəmiyyətə tutduğu mövqedən asılı olmayaraq bütün xalq birlikdə

idi. Belə olduqda Azərbaycana qoşun yeritmək, insanlara diwan tutmaq üçün heç bir səbəb qalmırırdı. Ona görə də xalqın birliliyində qorxan SSRİ rəhbərliyi və xarici xüsusi xidmət orqanları Azərbaycan xalqının birliliyini pozmaq üçün hərəkətə keçdilər. Nəticədə xalq hərəkatında parçalanmalar baş verdi.

Ziyalılarının, əhali arasında kifayət qədər nüfuzu olan insanların bir çoxu xalq hərəkatında ayrılib passiv mövqe tutdu.

Bu torpaqlarımıza göz dikmiş ermənilərin və onların həvadalarının məkrli planlarına yaşıł işıq yandırdı.

1990-ci ilin yanvarın ortalarından başlayaraq SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin təxribat qrupları Bakıda ixtisaslı tərətməye başladılar. Bundan istifadə edən SSRİ rəhbərliyinin, şəxsən M. Qorbaçovun sərəncamı ilə 1990-ci ilin 19 yanvarından 20-nə kəçən gecə məlum Bakı faciəsi törədildi.

20 Yanvar faciəsinin törədilməsi ilə Qərb dairələrinin iki arzusu yerinə yetdi. SSRİ-nin ifası sürətləndi və tezliklə başa çatdı. Digər tərəfdən 20 Yanvar faciəsi SSRİ rəhbərliyi tərəfindən ermənilərə bir xidmət oldu.

Doğrudur, SSRİ-nin dağılması ilə Azərbaycan xalqı da öz müstəqilliyinə qovuşdu. Ancaq digər müstəqillik əldə etmiş respublikalardan fərqli olaraq Azərbaycanın 20 faizlik ərazisi SSRİ rəhbərliyinin və

Qərbin xeyir duası ilə ermənilər tərəfindən işğal olundu.

Maraqlıdır ki, SSRİ-də baş verən hər bir hadisəyə əlüstü reaksiya verən Qərb Bakıda törədilmiş qətlama qeyri obyektiv və loyal münasibət bəslədi. ABŞ rəsmiləri bu hadisəni ölkənin daxili işi adlandıraq anlayışla qarşıladıqlarını bildirdilər.

Avropa İttifaqının rəsmi nümayəndələri isə nə qədər təccübə olsa da bildirmişdilər ki, yenidənqurma qan axıdılmadan mümkün deyil.

Qərb ölkəlerinin mətbu orqanları "Ştern" məcmuəsi, "Tribuna lyudu" qəzeti bu hadisələri qeyri obyektiv işıqlandırılmış qüvvədən istifadəni zəruri saymışdır.

ABŞ-da nəşr olunan "Los Angeles Taym", "Vaşington Post", "Nyu-York Tayms", "Balmitorson" kimi mətbu orqanlar və qərb radio stansiyalarının bir çoxu 1990-ci ilin 20 yanvarında Bakıda, ümumiyyətlə, Azərbaycanda baş verən faciəvi hadisələri qeyri obyektiv işıqlandırmışdır.

1990-ci ildə Azərbaycanda qətlam törədilməsinin başkarı M. Qorbaçov Qərb dövlətlərinin təşəbbüsü və təzyiqi ilə Nobel Sülh mükafatına layiq görüldü.

Buradan görünür ki, erməni lobbisinin təsirində olan Qərbin bir çox siyasi xadimləri və kütłəvi informasiya vasitələri ikili standart mərəzinin əsiridirlər və bu gün də belədir.

Qüdrət SƏMƏDOV.

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-ci il 20 Yanvar hadisələrindən 26 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.

Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütłəvi terror nəticəsində yüzlərle günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərefəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Cex-

Azadlıq heç kimə xoşluqla verilmir

lovakiyaya, Macaristana, Əfqanistana qarşı həyata keçirdiyi hərbi müdaxiləni, hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamadan çəkinmədi. Həmin vaxt Azərbaycan Ermənistənindən təcavüzəne məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqışının qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərberliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantları da daxil edilmişdi.

Həmin müdhiş gecədə tanklar, zirehli transportyorlar Bakı küçələrində qarşılara çıxan hər şeyi əzir, hərbiçilər hər yanı amansız atəşə tutur-

dular. İnsanlar neinkü küçələr də, hətta avtobusda gedərək, öz mənzillərində oturduqları yerde gülələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn «təcili yardım» maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Bir neçə gün ərzində neçə nəfər öldürdü, nə qədər yaralananlar oldu. Hətta Gəncəli İlqar Qasim oğlu da 20 Yanvar hadisələrində hərbi xidmət dövründə Salıyanşki adına kazarmada növbətçi olan vaxtı bir neçə nəfər mülki geyimdə olan yaralıları xilas etmişdi. Yenidən yaralılar kömək etmək istərkən hərbiçilər tərəfindən mühasirəyə alınaraq, avtomatı ona sari tuşlamışlar. Mən hərbiçiym—demişdir.

20 Yanvar Azərbaycan və tərəndəsinə yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbə-

di həkk olunmuş bir tarixdir. Məhz bu tarixdə, 1988-ci ilə dən başlamış xalq hərəkatı özünün kulminasiya nöqtəsinə çatdı və Azərbaycanın yüzlərə qəhrəman oğulları bu yolda, azadlıq və müstəqillik uğrunda şəhid olaraq gələcək nəsillərə istiqlaliyyət və azaldılıq bəxş etdi.

Bəli, 20 Yanvar gecəsində minlərlə Azərbaycan övladını meydanlara, silahlı rus qəskinlərinin qarşısına çıxaran qəblərində gəzdirdikləri, doğma torpağın bütövlüyü, toxunulmazlığı və azadlığı arzuları idi. Bu faciə bize müqəddəs bir and yerini miras qoydu. Doğma Bakımızın Dağıştı parkı kimi tanınan məkan «Şəhidlər Xiyabanı»na döndü.

Azərbaycan xalqı şəhidlik zirvəsinə ucalan oğul və qızlarını hər an hədsiz ehtiramla

yad edir və edəcəkdir. İndi hər bir azərbaycanlı lazımlı gələn anda 20 Yanvar şəhidlərinin getdiyi şərəflə yolu təkrarlamaya hazırlıdır. Müstəqil dövlətimizin və dövlətçiliyimin qaranti da, milli gürurunu, vətəndaşlıq qeyrətini hər şeydən üstün tutan belə oğulların varlığıdır. Ulu öndər 20 Yanvar hadisələrinə ilk siyasi qiyamət verərək bu faciəni tərədənlərin kimliyini dünya icimaiyyətinə çatdırıdı. O ağır günlərdə xalq ilə həmrəy oldu, xalqın simmiş inamını özüne qaytarıdı.

İnanıram ki, biz şəhidlərin ruhunu sevindirəcək, onların səpdiyi azadlıq toxumunun cürcütülərini göyərdəcək, Qarabağ torpağını, eləcə də işğal altında olan bütün torpaqlarımızı düşməndən azad edərək şəhidlərimizin qisasını alacaqıq.

Amal CƏLALZADƏ, şəhər 1 sayılı tam orta məktəbin müəllimi.